

## ANOMAL AŞAĞI LAY TƏZYİQİ ZONALARIN QAZILMASI ÜÇÜN YENİ TİPLİ QAZMA MƏHLULU

Məmmədov A. S.

Respublikada son illərdə kəşf edilmiş qaz yataqlarında xeyli miqdarda kondensat ehtiyatının olmasına baxmayaraq, yeni neft ehtiyatının axtarışı günün ən vacib problemlərindən biridir. İstismarda olan məlum neft yataqlarından əlavə yeni perspektivli yataqlar az kəşf edilməyindən respublikada neft ehtiyatının artırmasının ən əlverişli yolu köhnə yataqlarda neftvermə əmsalının artırılmasıdır.

Baxmayaraq ki, Respublikada quru yataqlarından indiyə kimi 1 mlrd. t-na qədər neft hasil edilmişdir, ancaq bu quruda olan balans neft ehtiyatının cəmi  $30\div40\%$ -ni təşkil edir. Quru sahələrdə yer təkində qalan  $60\div70\%$  neft ehtiyatını çıxarmaq üçün başqa üsullarla yanaşı, yeni quyuların qazılması ən vacib tədbirlərdən biri olaraq qalmaqdadır. Belə quyuların qazılması köhnə yataqlarda, əsasən Abşeron yataqlarında, gedir və gələcəkdə də gedəcəkdir.

Qeyd etmək lazımdır ki, köhnə mədənlərdə qalıq neftin çıxarılması üçün quyuların qazılması çox böyük çətinliklərlə bağlıdır. Beləki, bir tərəfdən məhsuldar layların güclü drenajə məruz qalması, digər tərəfdən quyu kəsilişində layların eksəriyyətinin aşağı lay təzyiqinə malik olması, qazma zamanı məhlulun tez-tez udulması, bəzi kəsilişlərdə isə tam udulması, hidravlik yarılmışın baş vermesi, quyu divarının uçulub tökülməsi və s. kimi mürəkkəbləşmələr baş verir. Bütün bunlar çox böyük çətinliklər yaratmaqla yanaşı izafə iqtisadi itgilərə səbəb olur. Belə hallar Abşeron yarımadasında qazilan, bütün quyularda demək olar ki, baş verir. Buna misal, olaraq məsələn, 2009-2011-ci illərdə Abşeron yarımadasında qazılmış 4005, 4006, 4007, 4008, 4002, 4009, 4010, 4011, 4013, 4022 və s. sayılı

quyuları qazan zaman məhlulun udulması nəticəsində baş verən mürəkkəbləşmələri göstərmək olar.

Xarakterik quyulardan biri kimi Balaxanı sahəsində qazılmış 4012 sayılı quyunu misal göstərmək olar. Bu quyu 18.07.2010-cu ildə qazımığa başlanmış və 26.11.2010-cu il tarixdə qazılıb təhvil verilmişdir. Quyunun layihə dərinliyi 1120 m, faktiki isə 1140 m olmuşdur. Faktiki quruluşu: Ø 0,508 m  $\times$  5 m; Ø 0,426 m  $\times$  28 m; Ø 0,324 m  $\times$  197 m; Ø 0,245 m  $\times$  447 m; Ø 0,168 m  $\times$  1130 m.

Qazma məhlulunun katastrafik udulması 03.08.10-cu il tarixdə 65-145 m intervalların qazılması zamanı baş vermişdir. Bu intervalı qazan zaman məhlulun sıxlığı  $\rho = 1180 - 1210 \text{ kg/m}^3$ , şərti özlülüyü isə  $T=35$  san olmuşdur. Qazma prosesində 110-160 m, 200-250 m, 250-329 m, 333-360 m və 389-441 m intervallarda təkrar işləmə zamanı qazma məhlulunun udulması dəfələrlə baş vermişdir.

Bu mürəkkəbləşmənin lağv olunması 16.09.10-cu il tarixə kimi davam etmişdir. Quyu qazma məhlulun dövrənin itirilməsi ilə 1130 m dərinliyinə kimi qazılmışdır.

Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən quyular və onlardan başqları da eyni oxşar mürəkkəbləşmələr şəraitində qazılmışdır. Nəzərə alınsa ki, udulan qazma məhlulları kimyəvi işlənmiş məhlullardır. Onda iqtisadi itginin nə qədər çox olduğu aydın görünər.

Köhnə neft mədənlərində quyuların qazılması zamanı məlum texnoloji mürəkkəbləşmələrdən əlavə ekoloji təhlükəsizlik problemidə vardır. Abşeron neft-qaz çıxarma idarəsində istismar olunan quyularda çox vaxtı yaxınlıqda qazılan quyularda məhlulun udulması nəticəsində qazma məhlulunun yaxın qonşu quyuda istismar kəmərində yiğilması müşahidə olunur. Odur ki, sənaye obyektlərinin fəaliyyəti nəticəsində ətraf mühitə olan texnogen təsir nəticəsində bu sahədə ekoloji təhlükəsizliyin təmin olunması böyük əhəmiyyətə malikdir. Anomal aşağı lay təzyiqi olan zonalardan quyuların qazılması zamanı yaranan mürəkk-

## Qazıntıya sərf olunan vaxt

№	Sərf olunan vaxt	İllər üzrə					
		2007	2008	2009	2010	2011	2012
1	Qazımıaya sərf olunan ümumi vaxt, saatla	87569	60595	60006	66273	44459	108311
2	Qazımada qeyri məh- suldar vaxt, saatla, %-la	6112 6,9	1884 3,1	12302 20,5	14992 22,6	6444 14,5	12232 11,3

Respublikada aşağı lay təzyiqi olan zonaları qazan zaman baş verən qəzalara qarşı çox sayılı tədqiqat işləri aparılmışdır [19, 20, 45, 54]. Lakin bütün bu işlər texnoloji proseslərin tənzimlənməsinə aid olmuşdur və ümumi məlum təkliflərin verilməsilə kifayətlənilmişdir. Udulmanın qarşısını almaq üçün istehsalatda qazıma məhluluna müxtəlif doldurucu qatqlar, məsələn selofan, dəri qırıntıları, keramzit, rezin qırıntıları, düyü qabığı, şişmiş perlit, ağac kəpəyi və s qatillər. Bu profilaktik tədbirlər müəyyən bir intervalın qazılıb keçilməsində yararlı olsada, ümmülikdə anomal aşağı lay təzyiqi olan zonaları kütləvi sürətdə qazımaq üçün qənaətbəxş sayıyla bilməz. Bunların əsas səbəblərindən biri odur ki, bu qatqlar məhlulun texnoloji nöqtəyi nozərdən göstəricilərini korlayır. Belə ki, quyuda tixaclar yaranır, baltanın iş rejimi korlanır, ələk torunda məhlulun təmizlənməsi çətinləşir, nasosların iş rejimi pozulur. Profilaktik məqsədə istifadə edilən qatqlar məhsuldar layların keçiriciliyinə mənfi təsir edir. Bəzən korlanmış layların ilk keçiriciliyini bərpa etməkdə mümkün olmur. Digər tərəfdən, yuxarıda göstərilən qatqları həmişə lazımi vaxtda və lazımı miqdarda tapmaq mümkün olmur. Çox vaxtı kəsiliş boyu udulma gedən intervallar tez-tez təkrarlandığından bütün qazıma prosesində məhlulun texnoloji göstəricilərini tənzimləmək hecdə asan deyildir. Odur ki, udulma gedən zona-

kəbləşmələr və onların lağvi üçün görülən işlər ətraf mühitə mənfi təsir edən ən böyük amillerdən biridir. Belə ki, quyu ətrafında böyük texnogen yūklər formalasılır. Bu da bəzən həddi gərginliyi aşır, quyu ətrafi ərazilərdə ekoloji tarazlığı pozur, çox vaxtı isə təbii mühitin ayrı-ayrı komponentlərinin pisləşməsinə səbəb olur.

Anomal lay təzyiqi olan zonalarda qazıma prosesində yüz kublarla kimyəvi işlənmiş qazıma məhlulunudulması ətraf mühit üçün göləcəkdə ekoloji təhlükə yarada bilər. Beləki, böyük həcmdə qazıma məhlulunun az təzyiqli laylarda udulması, əvvəldə deyildiyi kimi onun başqa işləyən neft quyularına, artezian quyularına daxil olmasına şərait yaradır. Bundan əlavə, layda olan çatlar vasitəsilə külli miqdarda udulmuş toksiki zərərli maddələr yer üzərinə çıxaraq quyu ətrafında və yaxud daha uzaq sahələrdə su yüksəlmiş sahələri çirkəndirir [17, 60]. Bunları izləmək və eləcə də sonradan təmizləmək çətinliklər yaradıqından ekoloji təhlükəsizliyin təminini daha da aktuallaşır. Odur ki, göstəridən belə tipli ekoloji təhlükənin qarşısını almaq üçün onu yaradan səbəbləri həll etmək lazımdır.

Ümumiyyətlə qazıma işlərinin gedisində məhlulun udulması nəticəsində itgilər həmişə çox olmuşdur. Məsələn, keçmiş SSRİ məkanında qazıma məhlulunudulması ilə əlaqədar olan mürəkkəbəşmələrin leğvinə qazıma üçün ayrılmış ümumi balans vaxtının təxminən 10 %-i sərf olunmuşdur. Respublikada ən çox məhlulun udulması gedən zona Abşeron sahəsidir. Bu sahədə anomal aşağı təzyiqi olan layları qazan zaman məhlulun udulmasına sərf olunan qeyri məhsuldar vaxt daha çoxdur. Cədvəl 1.1-də 2007-2012-ci illər arası aşağı lay təzyiqi olan yataqlarda quyuların qazılmasına sərf olunan ümumi və qeyri məhsuldar vaxt göstərilmişdir.

Cədvəl 1-dən göründüyü kimi bəzi illərdə, məsələn 2010-cu ildə, qazımıaya sərf olunan qeyri məhsuldar vaxt hətta 22 %-dən də çox olmuşdur.

larda quyuarın səmərəli qazılması üçün quyunun geoloji-texniki göstəricilərinə cavab verən qazına məhlulunun işlənilər hazırlanması çox vacibdir. Belə məhlulların işlənilər hazırlanmasında ilk ərəfədə məhlulun parametrlərinə qoyulan tələblər ön plana çəkilməlidir. Bu göstəricilərdən ən əsası məhlulun sixlığı və özlülüyünü göstərmək olar.

Özlülünün artmasının laya izafə təzyiqin çıxalmasına təsirini aşağıdakı mülahizədən aydın görmək olar.

Tutaq ki, iki tipli məhlul vardır. Bunların özlülüyünü şərti olaraq  $\eta_1$  və  $\eta_2$  adlandıraq və qəbul edək ki,  $\eta_1 > \eta_2$ . Onun yaratdığı təzyiqlər düşgüsünün məlum Puayzel formulu ilə ifadə edək:

I-ci məhlul üçün

$$\Delta P_1 = \frac{128\eta_1 Q}{\pi d^4},$$

II-ci tip məhlul üçün

$$\Delta P_2 = \frac{128\eta_2 Q}{\pi d^4}$$

$\eta_1$  və  $\eta_2$  1-ci və 2-ci tip məhlulun özlülüyüdür.

Mayelərin özlülünün təzyiqlər düşgüsünə təsirini aşağıdakı ifadədən aydın görmək olar:

$$\Delta P_1 = \frac{\eta_1}{\eta_2} \Delta P_2.$$

Bu formuladan aydın görünür ki, məhlulun özlülüyü nə qədər çox olarsa onun layda hərəkətinə qarşı müqavimətdə çox olacaqdır. Daha doğrusu, eyni şəraitdə, udulan məhlulun bərabər sərfində ( $Q$ ) məhlulun özlülüyü çıxaldıqca axına qarşı müqavimətdə çox olacaqdır.

Respublikada quyuların qazılması prosesində məhlulun udulması ən çox köhnə neft mədənlərində, anomal aşağı lay təzyiqi, drenaj olunmuş zonalarda baş verir. Qazma prosesində bəzi quyularda udulma fasılələrlə, bəzən isə tam udulma baş verir, yəni məhlulun dövranını yaratmaq mümkün olmur [54]. Udulan

qazına məhlulları adətən kimyəvi işlənmiş məhlullar olduğundan onların qiyməti çox baha olur. Odur ki, tam udulma zamanı olduqca çoxlu məhlul itkisine yol verilir. Bundan başqa, qazma prosesində məhlulun udulması başqa ağır mürəkkəbləşmələrin yaranmasına səbəb olur. Bunlara misal quyu divarının uçulub tökülməsini, boru arxası neft qaz təzahürünü, qazma alətinin tutulmasını və s. misal göstərmək olar. Ən böyük problemlərdən biri də ekoloji tarazlığın pozulmasıdır.

Cədvəl 2

Pirallahi sahəsində 1252 sayılı quyuda gil məhlulunun udulmasının göstəriciləri

Sahə Pirallahi	Qazma inter- valı, m	Udulmanın göstəriciləri			Profilaktik əlavələr			
		Udulan məhlulun həcmi, m <sup>3</sup>	Yeni ha- zırlanan məhlulun həcmi, m <sup>3</sup>	Məhlul- lun, γ, kq/m <sup>3</sup>	KMS	Neft, ton	Ağac kəpə yi	Duru- laşdırıcı, m <sup>3</sup> , (ΦxLS)
Quyu 1252	570-585	udulma	—	—	+	—	—	—
Quyu 1252	585-624	+	60	1220	+	—	—	25
Quyu 1252	624-626	+	25	1220	+	—	—	—
		4,5 m <sup>3</sup> sement məhlulu $\gamma=1750 \text{ kq/m}^3$ laya vurulub				+	—	
Quyu 1252	590-636		30	1180	+	—	—	—
Quyu 1252	636	4,5 m <sup>3</sup> sement məhlulu $\gamma=1750 \text{ kq/m}^3$ laya vurulub				—	—	
Quyu 1252	636-647	+	50	1180	+	—	—	—
Quyu 1252	647	+	50	1180	+	—	—	—
Quyu 1252	647-677	90	30	1060	+	20	—	+
Quyu 1252	677-700	120	60	1100	+	20	—	+

Cədvəl 2-nin ardı

Sahə Pirallahi	Qazımı intervalı, m	Udulmanın göstəriciləri			Profilaktik əlavələr			
		Udulan məhlulu n həcmi, m <sup>3</sup>	Yeni ha- zırılanan məhlulu n həcmi, m <sup>3</sup>	Məhlulun, γ, kq/m <sup>3</sup>	KMS	Neft, ton	Ağac kə- pəyi	Durula- şdırıcı, m <sup>3</sup> , (ΦxLS)
Quyu 1252	700-720	+	65	1112	+	-	+	+
Quyu 1252	720-738	+	60	1050	+	-	-	+
Quyu 1252	738-747	95	80+110	1050	+	-	-	+
Quyu 1252	747-767	120	120	1,050	+	-	-	+
Quyu 1252	767-777	+	90	1050-1060	+	-	-	+
Quyu 1252	777-786	+	90	1050-1060	+	-	-	+
Quyu 1252	786-796	100	120	1050-1060	+	-	-	+
Quyu 1252	786-796	30	100	1050-1060	+	-	-	+
Quyu 1252	796-815	+	90	1050-1060	+	-	-	+
Quyu 1252	815-830	+	80	1050-1060	+	-	-	+
Quyu 1252	815-830	+	80	1050-1060	+	-	-	+
Quyu 1252	796	+	40	1050-1060	+	-	-	+
Kəmərin sementlənməsi, 14 m sement vurulub								
Quyu 1252	796	+	25	1050-1060		-	-	+
		$\Sigma 555$	$\Sigma 1455$		$\Sigma 40$			

Son zamanlar qazımı məhlulunun nə qədər çətin mürəkkəbləşmələr yaratdığını təsəvvür etmək üçün «Kompleks qazımı işləri» Trestində Pirallahi sahəsində 1252 sayılı quyunun faktiki məlumatları cədvəl 2-də verilmişdir. Cədvəldən göründüyü kimi bu quyunu qazan zaman, demək olar ki, bütün

intervallarda katastrofik udulma halları müşahidə edilmişdir. Belə ki, ümumi dərinliyi cəmi 796 m olan quyunu qazan zaman intervallar üzrə ümumilikdə udulan məhlulu kompensasiya etmək üçün əlavə olaraq 1455 m<sup>3</sup> (cədvəl 2) kimyəvi işlənmiş məhlul hazırlanmışdır. Bundan əlavə çox intervallarda udulmanın getməsi faktı göstərilsədə onun həcmi göstərilmemişdir. Belə çıxır ki, udulan məhlulun həcmi 1455 m<sup>3</sup>-dan da çox olmuşdur.

Qazımı işlərinin gedisində udulmaya qarşı profilaktik tədbirlər kimi ağac kəpəyi neftdən istifadə edilmişdir. Qazımı işlərinin gedisində məhlulun xüsusi çəkisi 1055-1220 kq/m<sup>3</sup> intervalında dəyişmişdir. Cədvəldə verilən faktiki məhlulun ümumi həcmi göstərilmir, daha doğrusu itirilmiş məhlulun həcmi daha çoxdur. Quyunun qazılması haqqında tam məlumat olmasada cədvəldə verilənlərin qısa təhlili göstərir ki, məhlulun udulması quyunun ümumi maya dəyərinə necə mənfi təsir göstərir.

Böyük həcmdə qazımı məhlulunun aşağı təzyiqli laylarda udulması onun başqa işləyən neft quyularına daxil olmasına şərait yaradır. Bundan əlavə, layda olan çatlar vasitəsilə daha uzaq sahələrdə su yiğilmiş sahələri çirkəkdirir. Bunları izləmək və eləcədə sonradan təmizləmək çətinliklər yaratğından qazımı məhlulunudulmasının qarşısının alınması daha da aktuallaşır.

Ədəbiyyatda olan məlumatata əsasən keçmiş SSRİ məkanında qazımı məhlulunudulması ilə əlaqədar olan mürəkkəbləşmələrin ləğvinə qazımı üçün ayrılmış ümumi balans vaxtının 6-10 %-i sərf olunurdu.

Qeyd etmək lazımdır ki, qazımı prosesində drenaj olunmuş zonalarda məhlulunudulmasına qarşı müxtəlif profilaktik tədbirlər həyata keçirilib. Bunlara istehlətlərə yaxşı məlum olan rezin, dəri qırıntıları, keramzit, ağac kəpəyi və s. misal göstərmək olar. Bu qatqlar müəyyən intervallarda məhlulun udulmasının qarşısını alır. Lakin köhnə mədənlərdə çox vaxtı,

demək olar ki, bütün interval boyu udulma gedir. Belə hallarda məhlulun optimal parametrlərini tənzimləmək çox çətin olur. Bu da qazmanın bütün göstəricilərinə mənfi təsir göstərir. Bundan əlavə kəsiliş boyu açılmış məhsuldar qatların keciciliy qismən, bəzi hallarda isə tam körlənir. Bunları bərpa etmək sonradan heç mümkün də olmur.

Tədqiqat işində elə yeni tipli qazıma məhlulunun işlənib hazırlanması qarşıya qoyulmuşdur ki, onun vasitəsilə laya olan hidrodinamiki təzyiqin və məhlulun parametrlərinin dəyişməsi hesabına davamlı qazıma mümkün olsun.

Bunun üçün geniş tədqiqat işləri aparılmışdır. Tədqiqat işləri nəticəsində mikroköpük yaranan kompozision sistem işlənib hazırlanmışdır və onun göstəriciləri tədqiq edilmişdir.

Mikroköpük yaranan komponent kimi «Siklokarbon və yağ turşularının Natrium duzu»ndan (SYTN) istifadə edilmişdir [6,10]. Bu kütlə suda həll olmayan, adı otaq temperaturunda axıcılıq qabiliyyətinə malikdir və xüsusi çöküsü  $\rho=0,956 \text{ g/sm}^3$ -dir. Reagent kimi istifadə etmək üçün bu kütləni sulfolaşdırmaq lazımdır. Qazma məhlulunun udulmasına qarşı mikroköpük yaranan reagentin alınma texnologiyası işlənib, hazırlanmışdır.

## ƏDƏBİYYAT

1. Hacıyev N.M., Məmmədov A.S., Bəylərova Ç.A. Kür və Qabırrı çayalararası sahələrində quyuların qazılması təcrübəsindən // Azərbaycan Neft Təsərrüfatı. 2012, № 4, səh. 22-25
2. Məmmədov A.S., Rəsulov S.R., Zeynalov N.E., Sadıqov A.S. U dulma gedən zonalarda mürəkkəbləşmələrə qarşı yüksək inhibitor keyfiyyətinə malik qazma məhlulu // Məqalələr toplusu «Xəzərneftqazyataq» 2016, 279-282 s.
3. Məmmədov A.S., Zeynalov N.E. U dulma gedən zonalarda mürəkkəbləşmələrin qarşısını almaq üçün yeni tipli mikroköpük yaradıcı sistemin işlənməsi // “NQGPK” ETİ, Elmi əsərlər. Bakı, “Azərikitab-212” MMC, 2018, 512 s.